

Lavrovdan Bakı və Ankaramı ittiham edən erməni jurnalistə şillə kimi cavab



Rusyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında erməni jurnalist rusiyalı nazirə Azərbaycan və Türkiyə ilə bağlı taxi-bat xarakterli sual ünvani layib.

Erməni jurnalist Ankara və Bakıdan Qazaxistandakı KTMT sülhmeramları ilə bağlı qəzəblə açıqlamaların təqdimatında iddia edib. Üstəlik o, Kəlbəcər istiqamətindəki erməni toxribatında günah Azərbaycan tərəfinin üzərinə ataraq bu hadisəni iddia etdiyi açıqlamalarla eləqləndirməyə çalışıb. Rusiya XİN rəhbərinin cavabı işsiz heç də erməni jurnalistin gözəldiyini kimi olmayıb. Rusiyalı nazir elə ilk cümləsində erməni jurnalistin suallının əsaslığını və heç bir faktı söykənmədiyi iñş edib. "Düzungün desəm, men Ankara və Bakıda rosmi şəxslər tərəfindən hər hansı bir qəzəblə reaksiya görəməməm", - deyə o bildirib. Onun sözlərindən görə, sözügedən məsələ ilə bağlı nə Ankarada, nə də Bakıda rosmi şəxslər tərəfindən heç bir mənfi şərh edilməyib.

Pensiyaçılar artımları nə vaxt alacaq?

Pensiyaçılar indeksləşdirme nəticəsinə olan artımları fevral ayından etibarən almağa başlayacaq.

Bunu DOST Agentliyinin idarəeti Heyeti sədrinin müavini Seymur Aliyev deyib.

O qeyd edib ki,

yanvar ayında Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının məbləğini teqdim edir və istehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur.

"Yanvarla-fevralın artımı fevralda ödənilir. Tam məbəd ərtiq mart ayından ödənilməye başlayır. Yeni, fevral ayında artımla alınacaq məbləğ yanvar və fevral aynı ehatə etdiyinə görə yekun məbləğ olmur. Hətta mart ayında da bize müraciətlər olur ki, pensiyamız niyə azaldı." - deyə R.Ərdoğan vurğulayib.

Hazırda pensiya artımla ödənilmir. Artımla yalnız minimum pensiyalar verilir, yeni 200 manat pensiya artırılaraq 240 manata çatdırılıb və həmin şəxslər artımla ödəniş edilib. Amma digər pensiya alan şəxslər indeksləşdirme nəticəsində olan artımlarını fevral ayında almağa başlayacaq.

Artırılan müavinətlər işsiz heç bir aydan verilecek. Məsələn, yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılıb. Bu şəxslər sosial müavinətlərini artımla birgə yanvarın 20-25-i aralığında alacaqlar", - deyə o bildirib.



"Azərbaycan öz ərazilərini işğaldan azad etməklə Qafqazda yeni dönəm yaradıb"

Azərbaycan öz ərazilərini işğaldan azad etməklə Qafqazda yeni dönəm yaradıb.

Adəlet.az-in məlumatına görə, bunu Türkiye Prezidenti Recep Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin sefirləri ilə keçirilən iclasda söyləyib.

R.Ərdoğan bildirib ki, bu prosesin ardından Türkiye Ermenistanla münasibətlərin normallaşması prosesine başlayıb.

"Atılan addımların gözəldilən nəticələri vermesi üçün Ermenistanın bölgədəki sülh fürsətinin yaxşı dəyərləndirib Azərbaycanla müsbət bir münasibət qurması əhəmiyyət daşıyır", - deyə R.Ərdoğan vurğulayib.



Mehman CAVADOĞLU

Bütün şübhələr

Ağorda sarayına aparır

Bax: səh.3

www.adalet.az

ƏDALƏT

DAVA NAZARBAYEVİN YORĞANININ ÜSTÜNDƏYİMİŞ

Gah yazırlar Nazarbayev ölüb, gah yazırlar ev dustağı. Nazarbayevin mətbuat katibi də onun adından paylaşımlar edir, xalqa müraciət edir, özü işsə görünübü.



Diqqətələ hadisələri izleyən görürük ki, Qazaxistandakı hadisələr Nazarbayevin yorğanının üstündəyimmiş. 30 ilən çox xalqına qulluq elə, bu da axırı. Səni itquşub edib atsınlar nə bilim härə.

Atalar gözel deyib: "El üçün ağlayan göz kor olar". Nazarbayev ölübmü? Ölmesə də, qaldısi elə ölü kimə bir şeydi.

Bir gün gelecek Tokayev də bu aqibəti yaşayacaq.

BAYDEN PUTİNİN QABAĞINDAN QAÇDI

ABŞ-in Cenevrədə Rusiya ilə danışçılarından sonra Bayden geriyo addım atdı və bildirdi ki, Ukraynada hücum silahları yerləşdirəcəyəcək.

Biz əvvəldən yazırıq ki, ABŞ Gürcüstanda Saakaşvilinin dalından qəçidiyi kimi Ukraynada da Zelenskinin dalından qəçidiyi.

Yeri gölmüşkən, Rusiya parlamenti Donbassı və Luhanski tanımaga hazırlaşır.

"Kapitalı" Vikram Ruzaxunov yazmayıbbmış

Qırğızistandan Almatı konsert programı ilə çıxış etməyə gəlmiş möşəhur cazmən Vikram Ruzaxunovututublar və eşşək sudan gələnə qədər döyüblər, Qazaxistanda da eşşək sudan gec gəlir özü də indiki basabas vaxtında, deyiblər "Kapital"ı sən yazımsan.



O da şillə-təpiyin altında boyuna alıb ki, noinki "Kapital"ı yazıb hələ üstəlik "Kommunist manifestin" də o yazıb, "no etmeli" ni də o yazıb, hələ üstəlik 200 dillərdə buna görə qonaralıb və Qazaxistana dağıdacağımq. Bir sözlu Tokayevin deydi 20 min terrorundan biridir.

Amma sonra Qırğızistan Qazaxistana nota verib ki, o mənim möşəhur cazmənindir və getir "Quran"ı elə basaq ki, "Kapital"ı o yazmayıb. Bündən sonra bu badbəxt oğlu badbəxt buraxıblar. İndi Qazaxistanda 19 min 999 terrorçu qalıb, onların 3-ü usaq olmaqla 162-sini öldürüb (ilkin məlumatə görə) 6 min noforını da tutublar.

İndi 6 min noforun yoxın ki, hamısı "Kapital"ı yazdıqı boynuna alacaq.

DEYƏSƏN, ERMƏNİSTANIN AYAĞI YER ALIB

Qazaxistanda baş vərəhadislərən və başınlı başlara qoşub həmin ölkəyə bir rota əsgər gönüldən Ermənistənən ayağı yer alıb. Və sərhəd bölgələrində Azərbaycan ordusunun mövqelərini atəş tutur, əsgərimizi öldürür və többi bilir bu cavabız qalmayacaq. Nəcə ki qalma, bizim mövqelərimizi atəş tutan erməni postları dağıldı. Ermənistən Müfəddə Nəzirliyinin məlumatına görə, 3 hərbçiləri öldürüb, 7-8 yaralıları var.



Bunların hamısı toxribatdı. İstiyirələr ki, bizim silahlı qüvvələrimiz sərhədən bölgələrdə Ermənistənən ərazisini girib güvənlilik bölgəsi yaratıslar. Bundan sonra Paşinyan KTMT-ni köməyə çağırınsın.

Məluməd ki, Ermənistən sərhədələrini (Türkiyə, İran və Gürcüstən) rus orduzu qoruyur. Bununla bağlı ruslara müqavilələri de var. Ona görə də toləb etməliyik ki, həmin müqavilələri şərtlərinə osasan Azərbaycan-Ermənistən sərhədindən də Rusiya dayansın. Və onda bu cür toxribatlıa yof verməz.



İrade TUNCAY
iradetuncay@rambler.ru

Bizans

siyasəti

Qarışış günlər yaşayıraq, İmpériya iddiaları, hökmü, irqlərin, millətlərin davası... Davaların kökü işsə uazaqdır gelir. Tarixdən... Mən sakit yanaşram bu davalar. Nə vaxtsa bir İmpériya öz rəqibləri ilə mövcud olub və sonralar onlar gedib tarix səhnəsindən, yenilər yaranıb. Kim güclüdürsə o da qazanacaq. İndi biçarə pos-tsovet respublikaları yenidən ekspansiya qorxusu altında yaşam sürürülər. Nə qədər və hansı şəkildə davam edəcək kimse bilmir. İmpériya ədələri rahatlıq vermir. Heç biri güzəsta getmır. Orta Asiya da, Qafqazlar da bu güzətsiz davaların qurbanı olaraq qalır.

Bax: səh.3

GÜNDÜN LƏTİFƏSİ



Elman Nasirovual verirler ki, "Afrika hardadı? Elman müəllim bir az fikirlişir. Yanında duran Etibar Əliyev:

- Elman müəllim, bizim unverstdə bir afrikalı neqr işləyirdi, işə velosipedlə gəlib-gedirdi. Yəqin hardasa yaxındı.



Bu bir xalq qəzeti



ƏDALƏT

Lavrovdan Bakı və Ankaramı ittiham edən erməni jurnalistə şillə kimi cavab



Rusyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında erməni jurnalist rusiyalı nazirə Azərbaycan və Türkiyə ilə bağlı taxi-bat xarakterli sual ünvani layib.

Erməni jurnalist Ankara və Bakıdan Qazaxistandakı KTMT sülhmeramları ilə bağlı qəzəblə açıqlamaların təqdimatında iddia edib. Üstəlik o, Kəlbəcər istiqamətindəki erməni toxribatında günah Azərbaycan tərəfinin üzərinə ataraq bu hadisəni iddia etdiyi açıqlamalarla eləqləndirməyə çalışıb. Rusiya XİN rəhbərinin cavabı işsiz heç də erməni jurnalistin gözəldiyini kimi olmayıb. Rusiyalı nazir elə ilk cümləsində erməni jurnalistin suallının əsaslığını və heç bir faktı söykənmədiyi iñş edib. "Düzungün desəm, men Ankara və Bakıda rosmi şəxslər tərəfindən hər hansı bir qəzəblə reaksiya görəməməm", - deyə o bildirib. Onun sözlərindən görə, sözügedən məsələ ilə bağlı nə Ankarada, nə də Bakıda rosmi şəxslər tərəfindən heç bir mənfi şərh edilməyib.

Bu bir xalq qəzeti



ƏDALƏT

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin iyulundan çıxır

Nö 2 (5939) 15 yanvar 2022-ci il

Qiyməti 30 qəpik

Azərbaycan-Ukrayna sənədləri imzalandı



Bax: səh.2

ŞAGIRDLƏRİN DÖYÜLMƏSİ OLAYI SÜLHLƏ BAĞLANDI

Şənbə nömrəmizdə "Müəllim vuran yerdə gül bittər" adlı bir köşə yazılmışdım, məktəb direktorunun şagirdləri döyməsi ilə bağlı. Yeni adı bir məzəmmət, təbəhə hadisəsinə sırtlardır və sosial şəbəkələr az qala Qazaxistən hadisəsinə çevirmişdilər.

Sükürələr olsun ki, hər şey yaxşı qurtardı. Polis araşdırıb, valideynlər də şikayətçi deyil və sülhə qurtardı. Təki bütün qarşılardalar belə sülhə bitsin.

GÜNÜN STATUSU RASIM MÜZƏFFƏRLİDƏN

"Zirvəyə uzaqdan baxıb gülmək mənəsizdir, ancaq ulamaq olar".



ERMƏNİSTAN QAZAXISTANA 4 NƏFƏR DƏ CİVİ GÖNDƏRİB

Namərd qonşularımız Qazaxistana 70 nəfərdən ibarət "sühlməramlı" gələnlər dərzi keçir. Çok maraqlıdır ki, 70 nəfərin içinde, manus diliyle desək, 4 civi də var, yəni qadın.

Ona görə yox ki Ermənistanda kişi qəhətiyidi, ona görə ki, qadınlar ermənilərinən güclü torpedasıdır. Necə ki Qarabağda istifadə edirlər.

GENERAL ÖZÜNÜ ÖLDÜRDÜ



Qazaxistən Daxili İşlər Nazirliyinin Cambul vilayətinin departamentinin rəisi, general-major Janat Süleymanov özünü öldürüb.



Elman Nasirovual verirler ki, "Afrika hardadı? Elman müəllim bir az fikirlişir. Yanında duran Etibar Əliyev:

- Elman müəllim, bizim unverstdə bir afrikalı neqr işləyirdi, işə velosipedlə gəlib-gedirdi. Yəqin hardasa yaxındı.



Azərbaycan-Ukrayna sənədləri imzalandı



Dünen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin daveti ilə Ukraynaya işgəzar sefəre gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərfinə fəxri qaroul dəstəsi düzülmüşdür.

Dövlətimizin başçısını Ukrayna xarici işlər nazirinin birinci müvəvvi Emine Caparova və digər rəsmi şəxslər qarşılıqlı.

President Volodimir Zelenskinin dəvəti ilə Ukrayna işgəzar sefərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Prezidenti tekbətək görüşü olub.

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi qarşılıqlı.

Prezidentlər birgə foto çəkdi.

Azərbaycan nümayəndə heyeti Ukrayna Prezidenti Volodimir Zelenskiye, Ukrayna nümayəndə heyeti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi.

Sonra dövlət başçılarının tekbətək görüşü oldu.

Sonra Ukraynada işgəzar sefərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilib.

Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bayannamesini imzaladılar.

Azərbaycan Respublikasının energetik naziri, Hökumətlərəsi komisiyanın həmsədri Pərviz Sahbazov və Ukrayna Baş nazirinin müavini, Hökumətlərəsi komisiyanın həmsədri İrina Vereşuk Ukrayna Nazırılar Kabinetinə ilə Azərbaycan Respublikası Hökuməti arasında "Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişi imzaladılar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukrayna Baş nazirinin müavini, Hökumətlərəsi komisiyanın həmsədri İrina Vereşuk Ukrayna İqtisadiyyat Nazırılığı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazırılığı arasında "İkiteşfi təcili əməkdaşlıq haqqında" Anlaşma Memorandumunu imzaladılar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyaset və ərzəq naziri Roman Leşenko Ukrayna Aqrar Siyaset və Ərzaq Nazırılığı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazırılığı arasında "Aqrar sahədə əməkdaşlıq haqqında" Anlaşma Memorandumunu imzaladılar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın Geodeziya, Kartografiya və Kadastır üzrə Dövlət Xidmətinin rəisi vezifəsinə icra edən Sergiy Zavadski Ukraynanın Geodeziya, Kartografiya və Kadastır üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazırılığı arasında "Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilmesi və dövlət torpaq kadastr sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunu imzaladılar.

Ukraynada işgəzar sefərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlərinin imzalanması mərasimindən sonra mətbuatə bəyanatları çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgəzar sefəri yanvarın 14-də başa çatıb.

Seyyad Salahlı

"Şöhrət" ordəni ilə təltif edilib

Prezident İlham Əliyev S.A.Salahlinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamlı Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətine görə Seyyad Adil oğlu Salalı "Şöhrət" ordeni ilə təltif edilir.

Sadəcə panika, vəssalam!

KTMT qoşunlarının Qazaxistandan 10 gün ərzində çıxarılağının ilk anonsu prezident Tokayev geldi. Hemin qoşunlar ölkəye girdən sonra heç bir ciddi hərbi əməliyyat zəfər keçirmədi.

Guya Qazaxistana qarşı səlib yürüşünə çıxmış və bir neçə günə ölkəni cəngəine alacaq beynəlxalq terror şəbəkəsinin birənəfər də olsa üzvünü tapıb zərərsizləşdirdi. Həbsxanalardakı 10 min nəfər tutuqlunun, xəstəxanaların minlərlə yaralının arasından gərk üçün da olsa bir terrorçu tapmadı.

Yalnız bəzi dövlət idarələrinin və strateji obyektlərinə mühafizə elməklə müşəkil oldu ki, bundan ötrü bu boyda həngama çıxarmagın adının nə olduğunu söylemək çətindi.

Hərçənd, həmin ordinun ölkəyə girişiyələ aranın dərhal sakitliyini, iştigəşlərinin yarılması da unutmaq görüşü olub.

Öger Qazaxistənən güclərini artırıb, idarəmət, strateji obyektləri qorumaq kimi daha asan bir işin de öhdəsindən bəlli. Bəs, onda 10 gündür ki, Qazaxistən hadiselerini gah Qərbin, gah da Rusiyani törfətiyini eyni canfeşanlıqla iddia etəyən dənya konspiroloqlarından, sui-qəsd nəzəriyyəcılardan tətbiq olunan qoşunları ölkəyə çığırmasından daha böyük ajitata sabəb oldu. "Niya gəlməşdi, niye gedir?" Sual bələdiydi, hem de məninqiliyi. Bu herbi bölmələrin bir çoxunun, necə deyər, öz dəstəkləşməsi tərəfindən heç bir məninqi siğmir. Hətta Kremlin mətbuat katibi Peskovun məsələyə "KTMT qoşunlarının ölkədə çıxarılmış baretdə Qazaxistənən qərəbi ölkənin öz haqqı və Rusiya buna qarışmayaq" sözlərini dəcidi qəbul etməyən olmadı.

Çünki cavabsız suallar həddindən artıq çoxdur. Axı, məhdud sayıda bu kontinget bir neçə günə hənsi mühüm problemi həll etdi ki, Qazaxistən qoşunları dərhal devirəcək səviyyədə mütəşəkkil bir silahlı qüvvə yox idi. Bunu Qazaxistən Hökuməti, onasının təcrübəsiz prezidenti biləməsə də qosqocaman bir keşfiyyat şəbəkesini malik Rusiya biliirdi, on azıñan bilməliydi. Yoxsa, Putinin de Tokayev kim pani-kaya düşməşdi?

Ziyiyət tam sabırleşənə kimi öz vəzifələrini icra edəcəklər" şeklindeki iki başlı açıqlamalarına daha çox etimad oynamışdır.

İlk məlumatda görə ölkəni birinci qırğızlar, onların ardıcılcasası belaruslar tərk edəcək. Qırğızlar heç evləndən gəlmək istəmirdilər, üstəlik, onların bir neçə vətəndənəsindən terrorçular adı döyülməsi və hebs ediləməsi bu ölkədə böyük gerçinkin yaratmışdır. Vaxtile hər fursətdə Rusiyani şəntaj eleməkə işlərini yoluna qoyan Lukaşenkosa Qərbin son sərt münasibətindən sonra Putinin böyrüne qıslımaq mehkəmədir. O artıq Kremlin rəyini öyrənmədən hər hansı fikir söyleməye risk etmər. Odur ki, onun Özbəkistana həde qorxu gələrək KTMT-yə devət eləməsini de özfealiyyət he-sab etmək olmaz.

Əsas 15 may 1992-ci il-de qoymuş KTMT-nin Qazaxistənən girişi teşkilatın mövcud olduğu tarixdə həyata keçirdiyi ilk herbi əməliyyat iddi ki, onun da niye keçirildiyi, hansı missiyəni yerinə tətbiq etdi həla də sır olaraq qalmadı. Hadisələrin hətta ötəri incələnməsi bəla göstərir ki, Qazaxistənən yerli hökuməti zorla devirəcək səviyyədə mütəşəkkil bir silahlı qüvvə yox idi. Bunu Qazaxistən Hökuməti, onasının təcrübəsiz prezidenti biləməsə də qosqocaman bir keşfiyyat şəbəkesini malik Rusiya biliirdi, on azıñan bilməliydi. Yoxsa, Putinin de Tokayev kim pani-kaya düşməşdi?

M. MƏMMƏDOV



növbədənənar onlayn müsavirin səhərisi gün qoşunların 10 gün ərzində ölkəni tərk edəcəyi ilə bağlı verdiyi bayənat, açığı, onun həmin qoşunları ölkəyə çığırmasından daha böyük ajitata sabəb oldu. "Niya gəlməşdi, niye gedir?" Sual bələdiydi, hem de Tokayevin gizli isteyi reallaşmışdır.

Odur ki, əvvəl-əvvəl Tokayevin bu sözleri ciddiye alınmadı. Bu qoşunların bu dərəcədə tez çıxməq üçün geldiyini düşünmək həqiqətən heç bir məninqi siğmir. Hətta Kremlin mətbuat katibi Peskovun məsələyə "KTMT qoşunlarının ölkədə çıxarılmış baretdə Qazaxistənən qərəbi ölkənin öz haqqı və Rusiya buna qarışmayaq" sözlərini dəcidi qəbul etməyən olmadı. Əvəzində Putinin "qoşunlar nə qədər lazımdır o qədər galacاق", müdafiə nazir S. Şoygunun "kollektiv sülhəramlı qüvvələr Qazaxistən Respulikasında və-

dən qovulmuş, bununla da həm etirazçıların en esas təbəbi gerçəkmiş, hem de Tokayevin gizli isteyi reallaşmışdır.

Odur ki, əvvəl-əvvəl Tokayevin bu sözleri ciddiye alınmadı. Bu qoşunların bu dərəcədə tez çıxməq üçün geldiyini düşünmək həqiqətən heç bir məninqi siğmir. Hətta Kremlin mətbuat katibi Peskovun məsələyə "KTMT qoşunlarının ölkədə çıxarılmış baretdə Qazaxistənən qərəbi ölkənin öz haqqı və Rusiya buna qarışmayaq" sözlərini dəcidi qəbul etməyən olmadı. Əvəzində Putinin "qoşunlar nə qədər lazımdır o qədər galacاق", müdafiə nazir S. Şoygunun "kollektiv sülhəramlı qüvvələr Qazaxistən Respulikasında və-

dən qovulmuş, bununla da həm etirazçıların en esas təbəbi gerçəkmiş, hem de Tokayevin gizli isteyi reallaşmışdır.

Odur ki, əvvəl-əvvəl Tokayevin bu sözleri ciddiye alınmadı. Bu qoşunların bu dərəcədə tez çıxməq üçün geldiyini düşünmək həqiqətən heç bir məninqi siğmir. Hətta Kremlin mətbuat katibi Peskovun məsələyə "KTMT qoşunlarının ölkədə çıxarılmış baretdə Qazaxistənən qərəbi ölkənin öz haqqı və Rusiya buna qarışmayaq" sözlərini dəcidi qəbul etməyən olmadı. Əvəzində Putinin "qoşunlar nə qədər lazımdır o qədər galacاق", müdafiə nazir S. Şoygunun "kollektiv sülhəramlı qüvvələr Qazaxistən Respulikasında və-

dən qovulmuş, bununla da həm etirazçıların en esas təbəbi gerçəkmiş, hem de Tokayevin gizli isteyi reallaşmışdır.

Odur ki, əvvəl-əvvəl Tokayevin bu sözleri ciddiye alınmadı. Bu qoşunların bu dərəcədə tez çıxməq üçün geldiyini düşünmək həqiqətən heç bir məninqi siğmir. Hətta Kremlin mətbuat katibi Peskovun məsələyə "KTMT qoşunlarının ölkədə çıxarılmış baretdə Qazaxistənən qərəbi ölkənin öz haqqı və Rusiya buna qarışmayaq" sözlərini dəcidi qəbul etməyən olmadı. Əvəzində Putinin "qoşunlar nə qədər lazımdır o qədər galacاق", müdafiə nazir S. Şoygunun "kollektiv sülhəramlı qüvvələr Qazaxistən Respulikasında və-

dən qovulmuş, bununla da həm etirazçıların en esas təbəbi gerçəkmiş, hem de Tokayevin gizli isteyi reallaşmışdır.

Odur ki, əvvəl-əvvəl Tokayevin bu sözleri ciddiye alınmadı. Bu qoşunların bu dərəcədə tez çıxməq üçün geldiyini düşünmək həqiqətən heç bir məninqi siğmir. Hətta Kremlin mətbuat katibi Peskovun məsələyə "KTMT qoşunlarının ölkədə çıxarılmış baretdə Qazaxistənən qərəbi ölkənin öz haqqı və Rusiya buna qarışmayaq" sözlərini dəcidi qəbul etməyən olmadı. Əvəzində Putinin "qoşunlar nə qədər lazımdır o qədər galacاق", müdafiə nazir S. Şoygunun "kollektiv sülhəramlı qüvvələr Qazaxistən Respulikasında və-

dən qovulmuş, bununla da həm etirazçıların en esas təbəbi gerçəkmiş, hem de Tokayevin gizli isteyi reallaşmışdır.

Odur ki, əvvəl-əvvəl Tokayevin bu sözleri ciddiye alınmadı. Bu qoşunların bu dərəcədə tez çıxməq üçün geldiyini düşünmək həqiqətən heç bir məninqi siğmir. Hətta Kremlin mətbuat katibi Peskovun məsələyə "KTMT qoşunlarının ölkədə çıxarılmış baretdə Qazaxistənən qərəbi ölkənin öz haqqı və Rusiya buna qarışmayaq" sözlərini dəcidi qəbul etməyən olmadı. Əvəzində Putinin "qoşunlar nə qədər lazımdır o qədər galacاق", müdafiə nazir S. Şoygunun "kollektiv sülhəramlı qüvvələr Qazaxistən Respulikasında və-

dən qovulmuş, bununla da həm etirazçıların en esas təbəbi gerçəkmiş, hem de Tokayevin gizli isteyi reallaşmışdır.

Odur ki, əvvəl-əvvəl Tokayevin bu sözleri ciddiye alınmadı. Bu qoşunların bu dərəcədə tez çıxməq üçün geldiyini düşünmək həqiqətən heç bir məninqi siğmir. Hətta Kremlin mətbuat katibi Peskovun məsələyə "KTMT qoşunlarının ölkədə çıxarılmış baretdə Qazaxistənən qərəbi ölkənin öz haqqı və Rusiya buna qarışmayaq" sözlərini dəcidi qəbul etməyən olmadı. Əvəzində Putinin "qoşunlar nə qədər lazımdır o qədər galacاق", müdafiə nazir S. Şoygunun "kollektiv sülhəramlı qüvvələr Qazaxistən Respulikasında və-

dən qovulmuş, bununla da həm etirazçıların en esas təbəbi gerçəkmiş, hem de Tokayevin gizli isteyi reallaşmışdır.

Odur ki, əvvəl-əvvəl Tokayevin bu sözleri ciddiye alınmadı. Bu qoşunların bu dərəcədə tez çıxməq üçün geldiyini düşünmək həqiqətən heç bir məninqi siğmir. Hətta Kremlin mətbuat katibi Peskovun məsələyə "KTMT qoşunlarının ölkədə çıxarılmış baretdə Qazaxistənən qərəbi ölkənin öz haqqı və Rusiya buna qarışmayaq" sözlərini dəcidi qəbul etməyən olmadı. Əvəzində Putinin "qoşunlar nə qədər lazımdır o qədər galacاق", müdafiə nazir S. Şoygunun "kollektiv sülhəramlı qüvvələr Qazaxistən Respulikasında və-

dən qovulmuş, bununla da həm etirazçıların en esas təbəbi gerçəkmiş, hem de Tokayevin gizli isteyi reallaşmışdır.

Odur ki, əvvəl-əvvəl Tokayevin bu sözleri ciddiye alınmadı. Bu qoşunların bu dərəcədə tez çıxməq üçün geldiyini düşünmək həqiqətən heç bir məninqi siğmir. Hətta Kremlin mətbuat katibi Peskovun məsələyə "KTMT qoşunlarının ölkədə çıxarılmış baretdə Qazaxistənən qərəbi ölkənin öz haqqı və Rusiya buna qarışmayaq"

Bizans siyaseti

Qarışık günler yaşıyoruz. İmparita iddiaları, hökmü, irqlərin, milletlərin davası... Davaların kökü isə uzaqdan gəlir. Tarixdən... Mən sakin yanaraşın bu davalarla. Nə vaxtsa bir imperiya öz rəqibləri ilə mövcud olub və sonralar onlar gedin tarix sənəsindən, yenilər yaranıb. Kim güclüdürse o da qazanacaq. İndi biçarə postsovet respublikaları yenidən ekspansiya qorxusunu altına yasam sürdürürlər. Nə qədər və hansı şəkildə davam edəcək kimse bilmir. Imperiya adaları rahatlıq vermir. Heç biri güzeşte getmir. Orta Asiya da, Qafqazlar da bu güzeştsiz davalardan qurban olaraq qalır. Tebib, ki, ərazisindən bir bomba da düşmeyen ölkə zəngindir və zəngin qohumun dostu da çox olacaq. Amma bu zəngin dostun çox cəzabızdır təklifləri də mövcudur - yalnız təklif halında, ideya kimi. Həm də başarıyyətin güzərəni yaxın olduğu ölkələr kimi. Zəngindirsə, deməli ora, okeanın o tayına yaxındır. Fəqirdə, xalqlar həbsxanasına... Yeni belə deyirlər də. Sanki hansı imperiya həbsxana deyil ki! Əvvəl imperializme "çürümekde olan kapitalizm" deyirdik. İndi isə yeni fazaya daxil olub. Qloballaşma!!! Dünən bıraqtbılı olmaqdadır. Milli vahidlər və arazi vahidləri silinir, yalnız iqtisadiyyat, siyaset deyil dayışır. Mədəniyyət, yaşam tərzi, ideolojiada dayışır və o da qloballaşır... Yeni yaşadığımız bu azaciq vaxt ərzində hər içtimai formasiyaya ilə tanış olma imkanımız oldu. Və davam etməkdədir... Neinki əsrin sonu, hətta min ilin sonunu da gördük və bundan doğan nəticələri yaşıyoruz.

Amma elə isimlər də mövcudur ki, adı şəkil deyib... Yunan

şəhərləri... Daha doğrusu, şəhər-dövlətlər. Rəqib dövlətlər. Afina, Sparta, Milet... Sonradan koloniyalar qurulub və dünyaya səpələnilər. Abideler deyir ki, biz varıq. Roma imperiyası... Qoşun çekib Qafqazlara qədər gelib. Amma xətiresi qalır. Ən azından edəbiyyatda.

Hər xalqın tarixdəki yeri onun bəşəriyyətə verdiyi maddi-mədəniyyət abidelerinin dəyəri ilə ölçülür. Danılmaz həqiqətdir ki, elmin, sənətin, mədəniyyətin inkişafı yunanların adı ilə bağlıdır. Bu güne qədər fəlsəfe, tarix, teatr, memarlıq və necə-necə sənət növü ilə bağlı işlədiyimiz terminlər elmin, mədəniyyətin məsələlərinə birmənli yanaşmayıblar. Daim rəqabet halında olan şəhər-dövlətlər Afina və Sparta. Fərdi düşüncənin, həyat tərəzinin bariz nümunələri. Bir ailin, biri gücün, zorun simvolu. Hər ikisi təxliqə qalıb. Hansının daha üstün olduğunu demek istəmirmək. Cünki hər ikisinin tərefədləri bu gün de mövcuddur. Baxmaqaya qalıb ki, Afina elmin, mədəniyyətin besiyi sayılardı, Olimpiya oyunları insanlığı onlar bəxş etmişdilər. Amma dünənada idmançıları ilə yox, sənətləri ilə məshhurdurlar. Spartalılar da qabaliqları, kobudluqları ilə.

Zaman-zaman tarixin müxtəlif çəğərlərində, müxtəlif hökmədarların həkimiyəti dövründə bu meyllər



tina yiğirdi. Və bu gün Səmərqənd Teymurun qılıncının güçündən yadigar qalmış tek-tək abidələrindən. Özəkbərkin bu menədə bexti getirib - geriye baxanda öyüne biləcəkləri təxliqə var. Yeri gelmişkən, bù gün Amerika eyni siyaseti yeridir. Bir tərəfdən top-tüfənglərini tesiri altında saxlayır, bir tərəfdən de pulun güclü ilə ağıllı, istedadlı adamları yığır Ölkeye. Gözəl siyasetdi.

Əslindən nə qədər zaman keçəsə də ancaq dekorasiyalar dayışır, mahiyyət, məzmun olduğu kimi olur.

1. Ordū, qoşun hər zaman döyüş qabiləyyəti olmalıdır. Silahla təchiz olunmuş, sursatla zəngin.


bağ münacişinin baş vermiş həlli ilə bağlı, ister golocəkəle bağlı. "Biz təklif etmişik ki, hor iki ölkə bir-birinə orazi bütövlüyü tanışın, sərhədlerin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması

masa üzərində qalacaq. Əgər bizim orazi bütövlüyüümüzü tanımış istəmirlərə, o zaman biz də onların orazi bütövlüğünü tanımayaq" deyən Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, onlarda Azərbaycanın Ermənistanın insanlığının güclərini, sərhədini, sənətini, mədəniyyətini, məsələlərinə birmənli yanaşmayıblar.

Döyüş qabiləyyəti olmalıdır. Silahla təchiz olunmuş, sursatla zəngin.

Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına verdiyi müsahibədə kifayət qədər iddialı məsajları sözlərdirdi. İlk növbədə bir daha molun oldu ki, 2-ci Qarabağ savaşından sonra yaranmış, yenİ real-

Könül Nurullayeva: "Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin xəbərdarlığından nəticə çıxarmalı və düzgün seçim etməlidir"



ləşləri qəbul etmək vacibdir və bu məsələ ilə bağlı rosmi Bakı hər zaman olduğunu kimi yənə konstruktiv və prinsipial məvqeyinə sadıqdır. Hazırda əsas məsələ bölgədə uzunmüddətli sülh və əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmaqdan ibarətdir. Məhərabədən sonra Azərbaycan bu istiqamətə kifayət qədər məqsədönlü addimlar atdı. Soçi və Brüssel görüşlərində ölkəmizin sərgilədiyi konstruktiv məvqə bunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir daha bəyan etdi ki, bizim siyasetimiz tam aydınır - ister mühərbi ilə bağlı, ister keçmiş Qara-

nistanın orazi bütövlüğünü tanımaması üçün haqlı əsəsləri var. Bununla belə, gölöcek sülh namıne, ölkələr arasında əlaqələrin qurulması namıno Azərbaycan orazi bütövlüyü məsələsinə də konstruktiv yanaşır. Amma többi ki, vəziyyət Ermənistanın aqressivsindən asılı olaraq dəyişir.

Bu, Ermənistana ciddi xəbərdarlıq idi. Yəni, Azərbaycan sənət dəhlizlərindən kifayət qədər dözmə sorguludur. Lakin Ermənistənə radikal məvqeyi hər emalıyyatların başlaması ilə noticolundur. Yəni, bu məsələdə bütün məsuliyyət Ermənistənə üzərinə düşdü. Bu gün de yənə məsuliyyət Ermenistənin üzərindədir.

Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur.

"Ali məktəblər bunu il də etmədilər"

Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur.

"Ali məktəblər bunu il də etmədilər"

dan sonra, Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzərində bəyalıq etməyə başlayacaq. Həzirlıq qruplarının 2018-ci ilden 2019-cu ildə qəbul olunmayan abituriyentlər torfəndən bu qaydaların 4.2-4.4-cü böndələrindən istifadə etmələr. Amma hələ də bir xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

Eyni zamanda 2018-cu ilde "Fəhisl haqqında" qanuna 5.10-cu bondələrindən istifadə etməyə başlayacaq. Hər dəfə yəni il gelməmişdən Bakı Nəqliyyat Agentliyi bəyan edir ki, bir neçə marşrut kart sistemə keçəcək. Amma elə ki, yəni il gelir, həftələr, aylar bir-birini əvəz edir, heç bir dəyişiklik olmur.

Bəlkə de 50 nömrəli marşrutda kart sistemi keçiləcək. Məsələn, hər sənət məsələsi 2019-cu ildən 2020-ci ildə pandemiya sebəbindən qaldı. 2021-ci ildə isə bu bəndələrindən istifadə etmələr. Amma hələ də bir xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Ali məktəblər bunu il də etmədilər"

dan sonra, Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzərində bəyalıq etməyə başlayacaq. Həzirlıq qruplarının 2018-ci ilden 2019-cu ildə qəbul olunmayan abituriyentlər torfəndən bu qaydaların 4.2-4.4-cü böndələrindən istifadə etmələr. Amma hələ də bir xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin


"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan hələ də xəbər yoxdur. Xatrətəndim ki, bir-dən sadiyyəti qurular unudur."

Emin

"Nazirlər Kabinetinin qərarına əsasən birlilik hazırlıqlı kursları yaradılmışdır. Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərardan həl



Ramiz Əhmədovun dünyası

Görkəmli ictimai-siyasi xadim, dövrünün tanınmış jurnalisti Ramiz Əhmədov haqqında bu günlərdə capdan çıxmış, hələ mətbəə qoxusu gölən "Xatirələrə sığmayan ömrü" kitabını elima alanda onun xəstəliyinən ilk aylarında mona yazişti məktubu xaturladı: "... Əzizim Asif! Biz sənini arzularımızı qoşaşdıraraq, qayğlarımızı bürüşərək qardaş kimi yaşaşdıq... Aramızdakı sadə, somimi münasibətərərək yürüyim qüvvət verir... Ramiz!"

"Tənşiqçimiz ilk gündündən ömrünün sonuna qədər qardaş kimi mehriban yaşadıqımız, somimi dostluq etdiyimiz Ramiz Əhmədovla ilk görüşümüzü də, son görüşümüzü də indiki kimi xatırlayıram... Bakı Dövlət Universitetində oxuyurdum. Xeyirxah insanları qayşıya saysında "Komunist" qəzətində korrektor kəməkçisi vəzifəsinə işə dütəldim. Qozətin korrektura otığında ilk tanış olub, el tutduğum Ramiz Əhmədov oldu. Elə ilk görüşümündən aramızda xoş münasibət yarandı. O, məni sexlərə apardı, müraciətlərlər, metrapajalarla tanış etdi. Qozətin əsərəyə gələsi üçün kecdiyi, qozətçilər arasında "cəhənnəməzəb" adlandırılın yəlin bir hissəsi idə tanış etdi. Ramiz mülliəm "cəhənnəməzəb" adlandırılın bu işi elə həvəslə torifləyib gələrlər qaldırıldı ki, sənki lito not maşınlarında əridilər həriflərə qərvənlər, insannı nofəsinə tuncixdən qurğusun qoxusuy deyil, connətdən golən güllər idi.

İlk gündən aramızda yaranan xoş münasibət özümüz də hiss etdəndən dostluqə çevrildi. Ramiz addım-addım irolılıdı. Bir müdəddət Azərnəşrə redaktor işlədi, daha sonra "Təsviqatçı"da, "Azərbaycan Kommunisti" jurnalında müsul vəzifələrə çalışdı. Moskvada Sov. İKP MK yanında ictimai Elmlər Akademiyasına bittirib namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan KP MK-də müsul vəzifəyə təyin olundu, yeni yaradılan Gəncə rayon Partiya Komitəsinin birinci katibi seçildi. Vəziyyət pillələrində addım-addım irolileyən Ramiz Əhmədov yenidən Mərkəzi Komitəyə səbəb müdirinin birinci müavini vəzifəsinə qaytarıldı, "Komunist" qəzətinin baş redaktoru olundu. Qutqaşen (indiki Qəbələ) rayon Partiya Komitəsinin birinci katibi seçildi. Partiyanın qurultayında Azərbaycan Kommunist Partiyası Nəzarət Tətbiq Komissiyasının sədri seçildi. Kommunist partiyası fealiyyətini dayanduran da, bir müdəddət Yevlər şəhər icra həkimiyətinin başçısı vəzifəsində çalışdı...


İşləyin fealiyyət göstərdiyi bütün bəyənətərəfə vətənə, xalqına layincə xidmət etdi, istedadlı insanların inkişafına yaşıq yandırdı, bacarıqlı gənclərin iroliləməsinə şərait yaratdı...

Filologiya Elmləri doktoru İmaməddin Zəkiyevin redaktorluğu ilə böyük təskilatçılığı ilə orsəyə gölən "Xatirələrə sığmayan ömrü" kitabında Ramiz Əhmədovun kecdiyi monali ömrü yolu haqqında dostlarının, iş yoldaşlarının, qohumların ve yaxınlarının maraqlı xatirları toplanmışdır. Bu xatirların hər biri böyük tərkələ, canıyanlaqla yazılıb hazırlanmışdır. Bu yazıldıda Ramiz Əhmədovun işgüzarlığı, insanlarla münasibəti, yaxşıya yaxşı, pişə pis deməsi ustalıqla qəlemlə alınmışdır.

Profesor Qəzəfər Paşayev məqədələrinin birində yazar ki, kitabı əvvəller oxuyardılar, dünüşünər, dövrənin görüsünü asınalar, indi isə kitabı düşmənmək, vaxt ötürmək naminə oxuyurlar. Şəxsiyyətin böyük hörəm bəslidiyim böyük alımlı razıyam. Amma monu bu kitabı keçmişimizi yada salmaq, öten o illəri bir da xatırlamaq naminə bir nəfəs oxudum. Dövrün onlarla tanınmış ziyalı, elm adamları, əsasən də jurnalistlər Ramiz Əhmədov kimi maraqlı ömrü yaşamış bir şəxsiyyətin timsalı hem kommunist rejimi dövründə, hem də müstəqillik illərində zəmanətin gordırmış, çoxlarını görüb eşitmədiyi hadisələrə Ramiz Əhmədovun dili ilə qiymət verilir.

Kommunist rejimi dövründə partiya rəhbərliyində yüksək vəzifə tutan jurnalist Ramiz Əhmədov müstəqillik illərində adına və şəxsiyyətin layıq pillađda dayandı, Milli Məclisin deputati seçildi. Ramizın qardaşı, professor Xanmurad Əhmədovun kitab üçün bir növ beləcədən rolunu oynayan məqədələrin Ramizin əsaqlığını və gənclik illərindəki yadda qalan fəaliyyəti, zamanın kecid dövründəki gərginlikləri, kommunist partiyasının bərpası və tanınması üçün gördüyü işlər, aydınlığı ilə şöhrət olunur.

Ramiz haqqında maraqlı xatirlarını ümumişədirən xalq yazıçısı Çingiz Abdullayev "Hamıya örnək olan insan" məqədələsində onun



bəhs etdi, nəticədə dövrün tarixi, problemləri, böyük çətinliklərlə ərsəyə gölən müstəqilliyimizin kecdiyi yol da vəroq-vəroq vəraqənlər. "Dostluğunu loyqat simvolu" məqədəsində oxuyurqu "...O günler çotin günər idi. Respublikada iki həkimiyətlik hökmən süründü. Bir tərəfdən... həkim kommunist partiyası dəyanırı, o biri tərəfdə yaranmaqdə olan xalq cobusı. Hər cür fitnəyə əl atın bir qrup dəliqənlər, rayonda yaşayan, soyadı erməni soyadı kimi səslenən udinlər (Qəbələ rayonu) erməni adlandırılın, onları hückum obyekti seçmişidər... Əslində ölüm ya qalm addımı atan Rayon Partiya Komitəsinin birinci katibi Ramiz Əhmədov hədəqəsindən çıxmış insanların qəbəğinə getdi.

"...Udinlərin erməni deyil, onlar bizim qardaşlarımızdır. Qardaş qardaş olərə qaldırmaz" dedi. Bununla də böyük bir fəlakətin qarşısını aldı.

ADU-nun professoru Xalid Əlimirzeyevin "Şiyasət və əxlaq" kitabından misal çəkən mülliət yazar ki, "... udin probleminin müsbət hollində, qansız-qadasız qurtarmasında Ramiz Əhmədovun xüsusi xidməti olmuşdur".

Kitabda digər xatire məqədələrə də bu tərəfi faktlar çıxır.

Akademik Ziyad Səmədəzadın, görkəmli partiya və dövlət xadimi Arif Rəhimzədənin, Milli Məclisin deputati Vahid Əhmədovun, şair, publisist Ramiz Məmmədzadənin, jurnalist Flora Sadıqovanın, yazıçı, jurnalist Oqtay Əliyevin, Aqil Rehimovun, Rafiq Hacıyevin, Seyidəğa Muradovun, Əzizbala Mustafayevin və onlara digorlularının yaxınlığında Ramizin işdəki tələbkarlıqlıdan, dostluqda sedaqtindən, vətənpərvəliyindən bəhs edən biri-birindən maraqlı xatirlar var.

Kitabda digər xatire məqədələrə də bu tərəfi faktlar çıxır. Həm sənətçilər, həm də müstəqillik illərində Ramizə böyük çəhərlik edir, dəyərli gənclər, həm də dövrün güzəştiyinən layıq pillađda dayandı, Milli Məclisin deputati seçildi. Ramizın qardaşı, professor Xanmurad Əhmədovun kitab üçün bir növ beləcədən rolunu oynayan məqədələrin Ramizin əsaqlığını və gənclik illərindəki yadda qalan fəaliyyəti, zamanın kecid dövründəki gərginlikləri, kommunist partiyasının bərpası və tanınması üçün gördüyü işlər, aydınlığı ilə şöhrət olunur.

Ramiz haqqında maraqlı xatirlarını ümumişədirən xalq yazıçısı Çingiz Abdullayev "Hamıya örnək olan insan" məqədələsində onun

zağlulmuş, nəticədə 15 avtomobil bir-biri ilə toqquşmuş, bəzən nəfər dənəyinə dayışmış, neçə hərəkət iştirakçısı da ağrı xəsarət almışdır.

Bəzən mürəkkəb hava şəraitində bir sürücünün diqqətsizliyi qəzaları şəraitə yaradır. Üstəlik də, six duman olanda surətə horokət edən avtomobilin sürücüsü qoşa-yastı rəqəmələrə rast goləndə artıq onu saxlaya bilmir və nəticədə ağır qəzalar

Emil FAİQOĞLU

Uca dağlar

Böyük ziyalı, böyük alim, sabiq millət vəkili, BDU-nun kafedra müdürü, filologiya elmləri doktoru, professor Şamil Qurbanovun anim günüdür

...Biz onlara həmişə qeyri-adı insanlar kimi baxardıq. Çünkü onlar adı adam deyildilər, adı insan deyildilər. Onların dünya boyda üzəkləri var idə və onlar in-sandan çox mələyə bənzəyirdilər. Ve bu mələyə bənzəyən böyük ziyalılar, böyük alimlər, böyük insanlar Azərbaycan Dövlət Universitetinin (BDU) cox nüfuzlu mülliəmləri idə. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Şamil Qurbanovun, Pənah Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzərini bu böyük mülliəmlərin mü-hazirələrinə yətirirdilər. Bəxtiyar Vahabzadənin, Qulə Xəlilovun, Firudin Hüseynovun... mülliəmləri bizim üçün Məkkə, Mədi-nə qədər mütəqəssidir. Onlar biza mü-hazire deyəndə milçək usçayı, səsi eşidildilər. Bəla ki, auditoriyada olan bütün tələbələr nəzə

Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

No 2 (2276) 15 yanvar 2022-ci il

İkinci Qarabağ müharibəsində Şanlı Ordumuzun vurdugu dağıdıcı zərbəden hələ də özlerine gelməyan Ermənistənin revansızlığıni niyyətləri heç bir nöticə vermir. Hələ də Qərbdəki havadarlarına ümid eden Ermənistən rəhbərliyi arası müxtəlif təxribatlar rörátməklə nəyəse nail olmaq isteyirler. Lakin anlaşılmış istəmər ki, onların orası xülyaları atıq tarixə çevrilir və 44 günlüğü Zəfer qələbəsindən sonra ordusunu tamamılış məhr edilmiş bir-for-post dövlətin sülh müvafiqi bağılaqlaşdan başqa alternativ yoxdur.

Mühərribəndən sonra da Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Müzeffər Ordumuzun inkişaf etməkde davam edir. Hərbi qüvvələrimiz bütün strukturlarının yeni müasir silahlara təmin olunması, səyüş qabiləyyətinin artırılması üçün müvafiq tədbirlər görülməkdədir. Mühərribə dövründə fədəkarlıq göstərmək xüsusi təyinatlı hərbi qüvvələrin təkmiləşdirilməsi, hemçinin "Komanda" tipi xüsusi təyinatlı yeni qüvvələrin təcavüzərək təxribatları nəticəsində yaranan vəziyyətin diktə etdiyi zəruritindən irəli gelir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibədən bu məsələyə toxunaraq bildirdi ki, "Söhbət ondan gedir ki, bərildən, iki ilden, bəs il-dən sonra ne olacağını bilmir. Bu gün Ermənistən ordusunu tamamıyla bərabər vəziyyətdərədən İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq derəcədə biza müvafiq etmək istəməyə qəbul deyil. Biz Ermənistənə həm öz qüvvələri, həm də onların tərəfdəşlərinin köyməyi ilə bütün hərbi quruculuq cəhdlərinə cənabət etmək istəyirik. Buna görə mən samimi və açıq deməsim ki, eger bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görək, bu təhdid harada, Ermənistən ərazisinin hansı dərinliyindən olsada, bizi onu dərhal, sadəcə, məhv edəcək. Bunu hamı, ilk növbədə, Ermənistən rəhbərliyi bilmələ və başa düşməlidir."

"Beləliklə, bizim gördüğümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq.

İlham Əliyev: "Zəngəzur dəhlizi" terminin müəllifi mənəm"

Hərçənd, artıq hamının bildiyi kimi, bizim nümayiş etdiridiyimiz həm mütəxəssislərin, həm də bir sıra ölkələrin ictimaiyyətinin gizlətmədiyi heyranlıq doğurub. Bu gizlənlərənəməməli, loygalanmamalı, özlərini böyük döyüşüllər hesab edən, lakin, əslində, sprintdə yeni rekordlar müyyəyen etmiş böyük sprinterler olan erməni tərəfindən sehvlerini təkrarlamamalıq. Əlbəttə, belə olmayıcaq, lakin hər haldə in-di menim hərəkətlərim, o cümlədən herbi quruculuq çərçivəsində hərəkətlərim reallıqlardan kenara çıxmamaga yönələm. Biz ne lazımdırda onu etmişik, ləyqətə, şərəfə, adətələ etmişik və gelecek haqqında, Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkin təhlükələrdən qoruya bilmişsən barəde düşünməliyik. Fikrimcə, müharibədən sonrakı dövr, - öten bir il ərzində çox hadisələr baş verib, özü de tekə Ermanistənə münasibətə deyil, - nümayiş etdirib ki, bizi özümüzü layiqincə qorumaq bacarıq", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Müsahibə zamanı Prezident İlham Əliyev Fransa prezidentliyinə namizədin Xankəndiye qanunsuz sefərinə münasibət bildirib: "Prezidentliyinə namizəd xənim Pekresin, Azərbaycan ərazisindən təxribat xarakterli sefəri, ilk növbədə, Prezident Makrona qarşı edilən sefər idi. Mən, sadəcə olaraq, təccüb edirəm ki, Prezident Makron müharibə zamanı Ermənistənə dəstək verən və qabaqcıl siyasetçi idı və hətta məsələ o yere çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq süal altına düşmüşüd. Buna baxmayaq, bütün müharibə dövründə o, birmənələr şəhər Ermənistən tərəfini tuturdur. Mən təccüb edirəm ki, Paşinyan tərəfindən indi na dərəcədə nənəkərlərə, ona asas rejb olun xanım Pekres Qarabağda



göndərilir və beləliklə, erməni seslerinin qazanılmasından onun daha böyük imkanları yaranır. Yeni meni təccübəldən burudur. İkincisi, bir dənə demək isteyirəm ki, bu, heç neyi dayışmayaq".

"Prinsipcə siz də, yəqin Azərbaycan ictimaiyyətindən yaxşı bili ki, müharibə dövründə və müharibədən sonra bu üç ölkə nece davranıq sərgiləyirdi. Rusiya siyasi nüfətkeyi-nezərdən tam neytral mövqə nümayiş etdirirdi. Amerikalı Tramp administrasiyası ümumiyyətə, məsələ ilə möşəqlər olmaq fikrində deyildi. Müharibə Tramp administrasiyasının məhz son aylarına təsadüf etdiyi üçün biz Amerika tərəfindən hər hansı bir mövqeyini görmədi. Avropa İttifaqı rəhbərlik seviyyəsindən həm Ermənistən, həm Azərbaycan rəhbərliyi ilə telefon temaslarından olmuşdur. Fransa isə birmənələr Ermənistən mövqeyini müdafia edirdi. Azərbaycana qarşı esassız ittihamlar ifadə edirdi və elbəttə ki, hər ikisi parlamentin palatasının qondarma "Dağlıq Qarabağ respublikası"nın tanımı Fransa-Azərbaycan əlaqələrinin böyük yörəkdir. Müharibədən sonra isə müyyənen müddət bu siyaset davam edirdi. Ancaq sizin sənəliniz qayıtdıqda deyə

bilərəm ki, Fransa da müharibənin netice-lərini qəbul edib və Prezident Makronun təşəbbüsü ilə keçən ay Brüsseldə üzərəlli görüş keçirilmişdir. Bu görüş, eyni zamanda, Fransa-Azərbaycan əlaqələri üçün önemli idi. Çünkü biz bir çox məsələləri Prezident Makronla qızışdırırdıq.

Prezident Laçın dəhlizi məsələsinə de-toxunub: "Laçın dəhlizi bizim nezareti-mizdəndir, orada istənilən maşını saxlaya bilərik. Sülhməramillərin fealiyyətini qıymetləndirmək üçün həsab edirəm ki, biz onlardan icazə almışmış, bu, bizim hüququmuzdur, bu, bəynelxalq dəhlizdir. Dünən aviasiya sisteminde qaydalar var, yəni, mövcud olan dəhlizləndən istifadə etmək olar. Biz qarara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını heyata keçirək. Naxçıvana uçaq təyarələr həm vaxt, həm də yana-cığa qənat edirler. Amma esas məsələ, elbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizlərdir".

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistən tərəfi Zəngəzur dəhlizi ifa-dasına qədər təsdiq etmək istəyir. "Zəngəzur dəhlizi" terminin müəllifi mənəm, Hava məkanından istifadə etmek məsələ-sine gəldikdən, onda bildirməliyim ki, bəzən dəhlizləndən Ermənistəndən icazə alma-dan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almışmış, bu, bizim hüququmuzdur, bu, bəynelxalq dəhlizdir. Dünən aviasiya sisteminde qaydalar var, yəni, mövcud olan dəhlizləndən istifadə etmək olar. Biz qarara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını heyata keçirək. Naxçıvana uçaq təyarələr həm vaxt, həm də yana-cığa qənat edirler. Amma esas məsələ, elbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizlərdir".

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistən tərəfi Zəngəzur dəhlizi ifa-dasına qədər təsdiq etmək istəyir. "Zəngəzur dəhlizi" terminin müəllifi mənəm, Hava məkanından istifadə etmek məsələ-sine gəldikdən, onda bildirməliyim ki, bəzən dəhlizləndən Ermənistəndən icazə alma-dan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almışmış, bu, bizim hüququmuzdur, bu, bəynelxalq dəhlizdir. Dünən aviasiya sisteminde qaydalar var, yəni, mövcud olan dəhlizləndən istifadə etmək olar. Biz qarara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını heyata keçirək. Naxçıvana uçaq təyarələr həm vaxt, həm də yana-cığa qənat edirler. Amma esas məsələ, elbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizlərdir".

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistən tərəfi Zəngəzur dəhlizi ifa-dasına qədər təsdiq etmək istəyir. "Zəngəzur dəhlizi" terminin müəllifi mənəm, Hava məkanından istifadə etmek məsələ-sine gəldikdən, onda bildirməliyim ki, bəzən dəhlizləndən Ermənistəndən icazə alma-dan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almışmış, bu, bizim hüququmuzdur, bu, bəynelxalq dəhlizdir. Dünən aviasiya sisteminde qaydalar var, yəni, mövcud olan dəhlizləndən istifadə etmək olar. Biz qarara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını heyata keçirək. Naxçıvana uçaq təyarələr həm vaxt, həm də yana-cığa qənat edirler. Amma esas məsələ, elbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizlərdir".

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistən tərəfi Zəngəzur dəhlizi ifa-dasına qədər təsdiq etmək istəyir. "Zəngəzur dəhlizi" terminin müəllifi mənəm, Hava məkanından istifadə etmek məsələ-sine gəldikdən, onda bildirməliyim ki, bəzən dəhlizləndən Ermənistəndən icazə alma-dan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almışmış, bu, bizim hüququmuzdur, bu, bəynelxalq dəhlizdir. Dünən aviasiya sisteminde qaydalar var, yəni, mövcud olan dəhlizləndən istifadə etmək olar. Biz qarara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını heyata keçirək. Naxçıvana uçaq təyarələr həm vaxt, həm də yana-cığa qənat edirler. Amma esas məsələ, elbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizlərdir".

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistən tərəfi Zəngəzur dəhlizi ifa-dasına qədər təsdiq etmək istəyir. "Zəngəzur dəhlizi" terminin müəllifi mənəm, Hava məkanından istifadə etmek məsələ-sine gəldikdən, onda bildirməliyim ki, bəzən dəhlizləndən Ermənistəndən icazə alma-dan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almışmış, bu, bizim hüququmuzdur, bu, bəynelxalq dəhlizdir. Dünən aviasiya sisteminde qaydalar var, yəni, mövcud olan dəhlizləndən istifadə etmək olar. Biz qarara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını heyata keçirək. Naxçıvana uçaq təyarələr həm vaxt, həm də yana-cığa qənat edirler. Amma esas məsələ, elbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizlərdir".

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistən tərəfi Zəngəzur dəhlizi ifa-dasına qədər təsdiq etmək istəyir. "Zəngəzur dəhlizi" terminin müəllifi mənəm, Hava məkanından istifadə etmek məsələ-sine gəldikdən, onda bildirməliyim ki, bəzən dəhlizləndən Ermənistəndən icazə alma-dan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almışmış, bu, bizim hüququmuzdur, bu, bəynelxalq dəhlizdir. Dünən aviasiya sisteminde qaydalar var, yəni, mövcud olan dəhlizləndən istifadə etmək olar. Biz qarara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını heyata keçirək. Naxçıvana uçaq təyarələr həm vaxt, həm də yana-cığa qənat edirler. Amma esas məsələ, elbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizlərdir".

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistən tərəfi Zəngəzur dəhlizi ifa-dasına qədər təsdiq etmək istəyir. "Zəngəzur dəhlizi" terminin müəllifi mənəm, Hava məkanından istifadə etmek məsələ-sine gəldikdən, onda bildirməliyim ki, bəzən dəhlizləndən Ermənistəndən icazə alma-dan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almışmış, bu, bizim hüququmuzdur, bu, bəynelxalq dəhlizdir. Dünən aviasiya sisteminde qaydalar var, yəni, mövcud olan dəhlizləndən istifadə etmək olar. Biz qarara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını heyata keçirək. Naxçıvana uçaq təyarələr həm vaxt, həm də yana-cığa qənat edirler. Amma esas məsələ, elbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizlərdir".

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistən tərəfi Zəngəzur dəhlizi ifa-dasına qədər təsdiq etmək istəyir. "Zəngəzur dəhlizi" terminin müəllifi mənəm, Hava məkanından istifadə etmek məsələ-sine gəldikdən, onda bildirməliyim ki, bəzən dəhlizləndən Ermənistəndən icazə alma-dan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almışmış, bu, bizim hüququmuzdur, bu, bəynelxalq dəhlizdir. Dünən aviasiya sisteminde qaydalar var, yəni, mövcud olan dəhlizləndən istifadə etmək olar. Biz qarara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını heyata keçirək. Naxçıvana uçaq təyarələr həm vaxt, həm də yana-cığa qənat edirler. Amma esas məsələ, elbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizlərdir".

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistən tərəfi Zəngəzur dəhlizi ifa-dasına qədər təsdiq etmək istəyir. "Zəngəzur dəhlizi" terminin müəllifi mənəm, Hava məkanından istifadə etmek məsələ-sine gəldikdən, onda bildirməliyim ki, bəzən dəhlizləndən Ermənistəndən icazə alma-dan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almışmış, bu, bizim hüququmuzdur, bu, bəynelxalq dəhlizdir. Dünən aviasiya sisteminde qaydalar var, yəni, mövcud olan dəhlizləndən istifadə etmək olar. Biz qarara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını heyata keçirək. Naxçıvana uçaq təyarələr həm vaxt, həm də yana-cığa qənat edirler. Amma esas məsələ, elbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizlərdir".

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistən tərəfi Zəngəzur dəhlizi ifa-dasına qədər təsdiq etmək istəyir. "Zəngəzur dəhlizi" terminin müəllifi mənəm, Hava məkanından istifadə etmek məsələ-sine gəldikdən, onda bildirməliyim ki, bəzən dəhlizləndən Ermənistəndən icazə alma-dan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almışmış, bu, bizim hüququmuzdur, bu, bəynelxalq dəhlizdir. Dünən aviasiya sisteminde qaydalar var, yəni, mövcud olan dəhlizləndən istifadə etmək olar. Biz qarara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını heyata keçirək. Naxçıvana uçaq təyarələr həm vaxt, həm də yana-cığa qənat edirler. Amma esas məsələ, elbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizlərdir".

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistən tərəfi Zəngəzur dəhlizi ifa-dasına qədər təsdiq etmək istəyir. "Zəngəzur dəhlizi" terminin müəllifi mənəm, Hava məkanından istifadə etmek məsələ-sine gəldikdən, onda bildirməliyim ki, bəzən dəhlizləndən Ermənistəndən icazə alma-dan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almışmış, bu, bizim hüququmuzdur, bu, bəynelxalq dəhlizdir. Dünən av

Gəncə üşyani təkcə qədim şəhərin deyil, Azərbaycan xalqının azad, müstəqil yaşamaq uğrunda apardığı coxəslik mübarizə tarixinin an parlaq səhifələrindən birini təşkil edir. Müstəmləkəçiliyə, iştismara qarşı bu möhtəşəm xalq hərəkatının 100 illi tamam oldu. Ətən dövrə ərzində cox təsəssüflər olsun ki, hansı səhəb özündənən bu tarixi hadisəyə laqeyd yanalmış, xalqın kütüvli qəhrəmanlığına ən gözəl nümunə olan Gəncə üşyannıñ bay verdiləri tarixi şərait, xalq üşyannıñ doğuran səbəblər, onun ümumi tariximizdəki yeri və rolü tam arasdırılmışdır. AMEA Gəncə Bölməsinin Elmi Şurasının Gəncə üşyannıñ hərtərəfli tədqiqi edilmiş ilə bağlı layihəsi bi kütüvli xalq qəhrəmanlığınnıñ əsl mahiyyətini açıq göstərməklə, həmdə xalqımızın azad, müstəqil yaşamaq üçün dövrə məbarizə tarixini daha da zenginləşdirəcəkdir. Hazırda kitabın nəzəri ilə bağlı son hazırlanmış işləri görürük. Tarix elmləri doktoru, professor Həsənbala Sadigovla səhəbətimiz dək kitab üzərində aparılan elməxatışların nəticələri barədədir.

- Həsənbala müellim, 1920-ci ilin məyində Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına qarşı Gəncə üşyani isitiqətlə məbarizə tariximizdə cox mühüm yer tutur. Cox təsəssüf olsun ki, Gəncə üşyannıñ 100 il keçmişinə baxmayaraq bu tarixi hadisə hələ də tam tədqiq olunmamış, ona hərtərəfli tarixi qiymət verilməmişdir. Bu laqeydiyin nəticəsidir, yoxsa onun arxasında hər hansı siyasi xisət dayanır.

- Müstəmləkəçilər üçün üşyan qədər onun haqqında tədqiqat aparmaq da töhlükədir. Buna görə də üzün illor 1920-ci il Gəncə üşyannıñ aid arxiv sənədləri "yasadı" xəbərdarlıqlar sandıqlarla "həbs" edilmişdir. Gəncə üşyani sadəcə üşyan deyildir. O, Azərbaycanda dövlət gəvrilisi nəticəsinde qurulan Sovet hakimiyyətinin qarşı Müqavimət hərəkatının merkezi idi. Sovet hakimiyyəti illerində yazılan tarixi əsərlərdə Gəncə üşyannıñ ya yər aylınmış, ayrıldıqda da şəhəri o zamanki tədqiqlərə uyğun olaraq "əksinqiləb yuvusı" adlandırmışdır.

Bu kimi yanaşma oludqu Gəncə üşyani haqqında hor hansı bir müsbət fikir sənənlərinin heç gözləmək də olmayırdı. Buna görə də sovet tarixşünaslığında 1920-ci il Gəncə üşyani haqqında ilə bir əsaslı tohif aparılmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra Gəncə üşyani haqqında müsəyyən tədqiqatlar aparılmışdır. Bunun nəticəsi olaraq bir sira elmi məqədərər yazılmış, xətirələr dərc edilmişdir. Elmi edələnamı qeyd etməliyik ki, 1920-ci il Gəncə üşyannıñ yazan mətiellilər tarixi hadisə ilə əlaqədər cox müsbət sənədlər elmi mübədiləyə daxil etmişdilər. Amma ümumi nəticələr Gəncə üşyannıñ yenidən hərtərəfli tədqiqini zəruri edir. Elmi mübadiləyə daxil edilən sənədlərə 1920-ci ilin mayında

Gəncədə baş verən üşyanın bir sıra cəhətləri qismən da olsa işləndirlər. Qeyd olunur, onun doğuran səbəblər, onun ümumi tariximizdəki yeri və rolü tam arasdırılmışdır. AMEA Gəncə Bölməsinin Elmi Şurasının Gəncə üşyannıñ hərtərəfli tədqiqi edilmiş ilə bağlı layihəsi bi kütüvli xalq qəhrəmanlığınnıñ əsl mahiyyətini açıq göstərməklə, həmdə xalqımızın azad, müstəqil yaşamaq üçün dövrə məbarizə tarixini daha da zenginləşdirəcəkdir. Hazırda kitabın nəzəri ilə bağlı son hazırlanmış işləri görürük. Tarix elmləri doktoru, professor Həsənbala Sadigovla səhəbətimiz dək kitab üzərində aparılan elməxatışların nəticələri barədədir.

- Görünür, AMEA Gəncə Bölməsinin Elmi Şurasının Gəncə üşyannıñ hərtərəfli tədqiqi edilmiş ilə bağlı toşbbüsü də ehtimaldan qaynaqlanır. Aparılan elmi arasdırımlar haqqında təsəssüratlı rüyalarımız üçün cox maraqlı olar.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Gəncə üşyannıñ himayəsi ilə Azərbaycan türklərinin qarşı soyqırımı həyata keçirirdilər. Əhalinin səbəkəsini dolurun on mühüm amil ermənilər qarşısında Azərbaycan türklərinin tərkibindən salınmış idi. Ona görə də azerbaycanlılar "Difayı"-nın təsbiti etdiyi kimi tərkibindən xalq idi. İstor 1905-1906-ci illerde, istər de 1918-ci ilin martindəki soyqırımı həyata keçiriləndən qədər Rusiyasının himayəsi ilə əlaqədar dəstələr ilə üşyannıñ işğalı ilə əlaqədər cox müsbət sənədlər olmuşdur. Ermənilər dəstəklədi və onları müttəfiq olaraq "Müqavimət hərəkatının mərkəzi", sonrakı üşyannıñ Ordu hissələri buraxıldı. Bütün bunlar Gəncə üşyannıñ yaratıldı.

Rusiyada Çarın dövründə bolşevik ermənilər orduyu Sovet Rusiyası tərəfindən dəstəkləndi və planlı şəkildə Bakıya yerdədirildi.

İstisnaya qarşı üşyannıñ məbarizə tarixi çox qodımdır. Yaxın tarixə nozər salaq. Üşyannıñ tommili 1804-ci ilə Gəncənin, sonra isə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə qoymulmuşdur.

- Oslinda, Gəncədə müstəmləkə olumluşdur.

- Gəncə üşyannıñ 1920-ci il Gəncə üşyannıñ haqqında da olsa müsələrlər tərəfinən hazırlanan mənbələr üşyannıñ məsələlərini əlaqələndirir. Azərbaycanın Rusiya tərəfindən işğalı ilə əlaqədər cox müsbət sənədlər elmi mübədiləyə daxil etmişdilər. Amma ümumi nəticələr Gəncə üşyannıñ yenidən hərtərəfli tədqiqini zəruri edir. Elmi mübadiləyə daxil edilən sənədlərə 1920-ci ilin mayında

Gəncədə baş verən üşyanın bir sıra cəhətləri qismən da olsa işləndirlər. Qeyd olunur, onun doğuran səbəblər, onun ümumi tariximizdəki yeri və rolü tam arasdırılmışdır. AMEA Gəncə Bölməsinin Elmi Şurasının Gəncə üşyannıñ hərtərəfli tədqiqi edilmiş ilə bağlı toşbbüsü də ehtimaldan qaynaqlanır. Aparılan elmi arasdırımlar haqqında təsəssüratlı rüyalarımız üçün cox maraqlı olar.

- Gəncə üşyannıñ 1920-ci ilin mayında Azərbaycanın tərkibindən xalq qəhrəmanlığınnıñ əsl mahiyyətini açıq göstərməklə, həmdə xalqımızın azad, müstəqil yaşamaq üçün dövrə məbarizə tarixini dəha da zenginləşdirəcəkdir. Hazırda kitabın nəzəri ilə bağlı son hazırlanmış işləri etdir. Tarix elmləri doktoru, professor Həsənbala Sadigovla səhəbətimiz dək kitab üzərində aparılan elməxatışların nəticələri barədədir.

- Görünür, AMEA Gəncə Bölməsinin Elmi Şurasının Gəncə üşyannıñ hərtərəfli tədqiqi edilmiş ilə bağlı toşbbüsü də ehtimaldan qaynaqlanır. Aparılan elmi arasdırımlar haqqında təsəssüratlı rüyalarımız üçün cox maraqlı olar.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır. Azərbaycan Respublikasının Arxivlərindən, xüsusun Siyasi Sənədlər Arxivindən 1920-ci il Gəncə üşyani ilə əlaqədar vacib sənədlər olda etdir. İlk defə olaraq "Dünya tarixşünaslığında 1920-ci il Gəncə üşyannıñ baxış necididir" şəhəri qarşılıqlı.

- Bolu, xəqimiz qəhrəmanlıq məbarizəsi tarixində cox əhəmiyyətli yer tutan Gəncə üşyannıñ yenidən, hərtərəfli tədqiqi təkcə Gəncənin deyil, Azərbaycan tarixinin də da zenginləşdirilməsinə bir töhfə olacaq. Bu yəndə atılan ilk addım kimi tədqiqatın məmənənəşliq bazasını xüsusi ilə qeyd etmek lazımdır